

# Arımız da, balımız da ən yaxşıdır, brendimiz isə...

Mütəxəssis deyir ki, marka, ölkə daxilində öz fərqini ortaya qoyduqdan sonra onun xaricdə tanıtılması üçün program hazırlanmalıdır

**S**on dövrlər ölkə-mizde inkişaf edən qeyri-neft sektorlarından biri də arıcılıqdır. Hər il keçirilən bal yarmarkası da bunun ən bariz nümunəsidir. Bu da danılmaz faktdır ki, Azərbaycan balı dədina görə digər ölkələrin balından fərqlənir. Bunu isə biz yox, ölkəmizə gələn turistlər, beynəlxalq mütəxəssislər deyirlər. Balın məhsuldarlığında arıcılığın da rolü böyükdür.



"Azərbaycandan olan Qafqaz cins arıları dünyadan ən yaxşı arılarıdır". Bunu Azərbaycanda fealiyyət göstərən diplomatik korpus nümayəndələri ilə birgə bal yarmarkasında olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdəşləq və Əlaqələndirme Ofisinin rəhbəri Melek Çakmak deyib. Onun sözlerine görə, buna səbəb həmin arıların xortumunun digər arılardan fərqli olmasıdır: "Azərbaycanda olan arıların xortumu digər arılarından fərqli olaraq daha uzundurlar və buna görə de, onlar çiçəklərin ən dərinliyində olan şirələri sovura bilirlər. Beləcə de, bu cür yolla əldə olunan bal ən yüksək keyfiyyəti baldır".

O, həmçinin qeyd edib ki, FAO olaraq Azərbaycanda arıcılığın inkişafı ilə bağlı 3 il önce layihə həyata keçirmişik. Bu layihəye əsasən süni mayalanma yolu ilə Qafqaz arı növünün saxlanması ilə bağlı tədbirlər görüllüb. Məlek Çakmak bildirib ki, istehsalın da-ha da yaxşılaşdırılması üçün qablaşdırma, marketing sahəsində Azərbaycan arıçılığının qarşısında müümən vəzifələr durur: "Bu, həm daxili, həm də xarici bazarlara görə çox əhəmiyyətlidir. Biz Kənd Təsərrüfatı

Nazirliyinə bütün sahələrdə müvafiq dəstəyin göstərilməsinə hazırlıq".

Mütəxəssis arımızın da, balımızın da dünyada ən yaxşı olduğuunu etiraf edir. Biziñ üzərimizə düşən nədir? Bu arı növünü artırmaq, məhsuldarlığı yüksək həddə çıtdırmak və ən asası, dünyadan ən yaxşı balını - Azərbaycan brendini xaricdə yaymaq. Bəs bunun üçün nə etmək lazımdır?

**"Ballı" bal brendinin sahibi Rəşad Rəşidov** qeyd etdi ki, Qafqaz arısı vaxtı ilə geniş yayılmış arı cinsidir: "Onun Daşkəsən ətrafında yerləşən başqa bir populyasiyası da var. Həmin ərazidə Qabaqtəpə kəndi var, hansı ki, orada damazlıq arıların yetişdirilməsi üçün məntəqə olub. Məlek xanım haqqıdır, Qafqaz arısının xortumu digərlərindən uzun olduğu üçün məhsuldarlığı yaxşı olur. Amma təəssüf ki, uzun illərdir bu sahədə seleksiya işləri kifayət qədər aparılmadığı üçün həmin saf Qafqaz arısı cinsi çırkənib, cinsdə mərəzləşmə gedib. Hazırda saf cinsin axtarılıb tapılması istiqamətində işlər görülür. Bu proses köklü şəkildə aparıllara, bir neçə ildən sonra istenilən nəticəni əldə etmək olar. Cənki bu cins uzun müddət bu ərazilərdə yaşayıb və kənardan getirilən arı

cinslərindən fərqli olaraq, iqlimə alışib. Bu prosesdə Kənd Təsərrüfatı Nazirliyinin, elmi tədqiqat institutlarının üzərinə iş düşür".

Rəşad bəy bildirdi ki, brenləşmədə beynəlxalq standartlara uyğun sənədlərin alınmasının böyük rolu var: "Azərbaycanda 9 iqlim qurşağının olması, balın tərkibinin də kifayət qədər zəngin olmasına imkan verir. Balımızın dünyada tanıtılması üçün faktiki olaraq dövlət səviyyəsində işlər görülür. Dünyanın bir çox sərgilərində balımızla qatılıraq və məhsulmuz çox bəyənilir. Beynəlxalq arenaya çıxmak üçün lazım olan şərtlərdən biri də standartlara uyğun qablaşdırma formallaşdırmaqdır. Ümumi olaraq qeyd edim ki, bütün dünyada qida standartlarını müəyyənəşdirən sertifikatlar var. Həmin sertifikatları alan məhsulun satış qiyməti, digərlərindən daha bəhə olur. Təbii ki, qablaşdırma satışda böyük rol oynayır".

**"Şəfa" bal brendinin yaradıcısı Osman Kazımovun** sözlərinə görə, bir məhsulun beynəlxalq aləmdə tanınması üçün onu onlayn platformada reklam etmək, haqqında informasiya yerləşdirmek lazımdır: "Övvəlki dövrlərde Qusar rayonunda damazlıq arıcılıq idarəsi vardı. Orada damazlıq arılar yetişdirilər arıçılara paylanırdı. Belə idarələrindi de olsa, arıların yetişdirilib, çoxaldılması ilə bağlı bir problem olmazdı. Açıçı, mən kənardan getirilən arı növlinə qarşıyam. Qafqaz və İran sortu arılar bize bəs edir. Brendləşmə məsələsinə gelincə isə burada dövlət dəstəyi vacibdir. Amma biz də üzərimizə düşən işləri görürük. Bir məhsulun beynəlxalq aləmdə tanıtmaq üçün onu onlayn platformada reklam etmək, haqqında informasiya yerləşdirmek lazımdır. Məsələn, xaricdə yaşayışın biri internetdə "Azerbaijan honey" ya-

zanda istədiyi bütün məlumatları əldə etməlidir. Həmin informasiyaların müxtəlif xarici dillərdə olması bizim üçün müsbət haldır. Bununla, ən azından, xaricə getmədən məhsulmuz haqqında ilkin məlumatı vermiş oluruq. Bundan başqa, dünyanın fərqli ölkələrində keçirilən qida sərgilərinə qatılmaq da brendin tanıtılmasında böyük rol oynayır. Həmçinin xarici ölkələrdə alış-veriş mərkəzlərində markanın stendini qurmaq, oranı zi-yaret edən şəxslərə balımızdan daddırmaq, geniş məlumat vermək də olar".

Osman bəy qablaşdırmadan da danişdi: "Hazırda ölkəmizde qablaşdırılmış şekilde bal alanlar azdır. Çox vaxt korporativ satış zamanı qablaşdırmağa önem verilir. Çünkü insanlarımızdə "balı arıçadan almaliyam" fikri formalaşır. Arıcı da təbii ki, xüsusi qablaşdırında yox, adı bankada satır. Həmin balın daha orqanik olduğunu düşünürələr. Amma biz dünya standartlarına uyğun qablaşdırında satsaq, bir çoxu onun təmiz bal olduğunu inanmayaçaq. Hansı ki, indi də marketlərde xüsusi olaraq qablaşdırılmış balın təmizliyinə inanırlar, amma arıçadan adı şüse bankada alanda, inanırlar. Ona görə də, bal satanların əksəriyyətində qablaşdırmağa xüsusi yanaşma yoxdur. Amma xarici ölkəyə idxlə və markanın tanıtımı üçün qablaşdırma önemli məsələdir".

**Marketing mütəxəssisi Əyyub Qarabağlı** deyir ki, brendləşmə üçün ilk növbədə hər bir sahibkar bazar araşdırması etməlidir: "Öslində, ölkəmizde fealiyyət göstərən kifayət qədər hazır bal brendləri var. Amma bir çoxunun strategiyası eynidir. Bir markanın tanıtılması üçün strateji addımlar atılmalıdır. Düşünün ki, bir bal brendinin məhsulu ilə hansısa dağda yaşayan Əli dayının satdığı balın reputasiyası eynidir. Brendləşmə üçün ilk növbədə bazar araşdırması edib, müştəri məmənuniyyətini nəzərə almaq lazımdır. Bir məhsulun dünyada tanıtılması, markalaşması üçün ilk olaraq ölkə daxilində tanınması şartdır. Marka ölkə daxilində öz fərqini ortaya qoyduqdan sonra onun xaricdə tanıtılması üçün tanıtım proqramları hazırlanmalıdır. Hazırda bal ixrac edən kifayət qədər ölkə var. Həmin ölkələrin bu sahədə gördüyü işlər öyrənilməlidir. Bunu da qeyd edim ki, balın brendləşməsi işinə başlayanda, ilk olaraq müştərilərin maarifləndirilməsinə önem vermək lazımdır. Alıcı aldığı bal haqqında bütün bilgilərə sahib olmalıdır".

**Günel Azadə**